

2023

CAVİD QULİYEV

PAŞA BANKIN 2023-CÜ İLƏ DAİR FƏALİYYƏT NƏTİCƏLƏRİ



2021-2023 DÖVRÜ ÜZRƏ ƏSAS XÜLASƏLƏR

Aktivlər	+56.3%	↗
Kredit Portfeli	+46.5%	↗
KOS portfeli	+102.2%	↗
Müştəri Hesabları	+76.3%	↗
Məcmu kapital	+104.4%	↗
Mənfəət (kumulyativ)*	+83.7%	↗
Haqq və komissiya gəlirləri	+78.1%	↗



Korporativ bankçılıq

Korporativ bankçılıq sektorunda PAŞA Bank **öz mövqeyini qoruyub** və inkişaf edib.



Aparıcı banklar ilə əməkdaşlıq

Müxbir bank hesabları şəbəkəsini genişləndirmiş, o cümlədən ABŞ-ın aparıcı banklarından biri ilə birbaşa əməkdaşlıq qurmuşdur

298 mln^{azn}

KOS seqmenti üzrə rəqəmsal modellər vasitəsi ilə verilmiş onlayn biznes kredit məbləği

13.8 mln^{azn}

Rəqəmsal Faktoring Platforması vasitəsi ilə müştərilərin istifadəsinə verilmiş kredit məbləği

50.8 mln

ABŞ dollar məbləğində subordinasiya borcları cəlb etmiş

6.5 mln^{azn}

Kibertəhlükəsizlik investisiyalarının ümumi məbləği

4.55

NİST standartı üzrə nəticə (2023)

65 Use Case

Data üzrə tətbiq olunmuş istifadə Hallarının (Use Case) sayı

4 innovativ biznes ideyası bazara çıxarılmışdır, bundan savayı **11** innovativ biznes ideyası üzərində fəaliyyət aparılmışdır.



"S&P Global Ratings" beynəlxalq reyting agentliyi emitentin uzunmüddətli reytingini **"B+"** səviyyəsindən **"BB-"** səviyyəsinə kimi yüksəldib, reytingin proqnozunu isə "sabit" kimi qiymətləndirib.

Bankın risk sağlamlığı

Portfel keyfiyyətini artırmaq və riskləri daha yaxşı idarə etmək üçün siyasət və metodologiyalar yenilənmiş, proseslər avtomatlaşdırılmışdır. Bankın risk sağlamlığının dayanıqlılığı yerli və beynəlxalq şirkətlərlə birgə layihələr sayəsində yüksəlmişdir.

69% ↗

Əməkdaş sayında artım

Dövr ərzində OHI, hibrid fəaliyyət modelinə keçid, müxtəlif imtiyaz və inkişaf proqramları keçirilmişdir.

*2018-2020 və 2021-2023 illəri əhatə edən strateji dövrlərin Xalis Mənfəəti

PAŞA BANKIN 2021-2023 İLLƏR ÜZRƏ ÜMUMİ GÖSTƏRİCİLƏRİ

	2021	2022	2023
• Ümumi kredit portfeli (min AZN)	2,632,004	2,825,773	2,958,173
<i>KİB & KOS</i>	2,382,440	2,574,639	2,700,052
<i>Fərdi bankçılıq</i>	113,086	158,509	227,110
• Ümumi depozit portfeli (min AZN)	5,057,851	7,028,896	6,993,725
• Aktivlərin həcmi (min AZN)	6,426,856	8,433,415	8,622,096
• Xalis qeyri-faiz gəlirləri (min AZN)	67,189	77,080	99,319
• Ödənişlərin dövriyyəsi (min AZN)	38,433,054	49,383,641	57,822,922
• Ekvayrinq dövriyyəsi (min AZN)	2,743,932	4,058,424	5,475,496
• Kart sayı	539,636	665,905	854,381

KORPORATİV İNSTİTUSİONAL BANKÇILIQDA 2023-CÜ İLİN NƏİLİYYƏTLƏRİ

AZERCELL RƏQƏMSAL KART

500

milyondan çox əməliyyat

3,2 mlrd USD

3 il ərzində VISA B2B ilə
reallaşdırılan əməliyyatların
ümumi məbləği



m10 QR ödəniş metodunun "PAŞA Bank"ın POS
terminallarına uğurlu integrasiyası:

3,5 mln əməliyyat
sayı

81 milyondan çox
AZN dövriyyəsi

VISA B2B

34,000+

əməliyyat

KORPORATİV İNSTİTUSİONAL BANKÇILIQDA STRATEJİ DÖVRÜN NAİLİYYƏTLƏRİ

Qarabağ Strategiyası

İşğaldan yeni azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə xüsusi dəstək

RM School

Müştəri menecerləri üçün reallaşdırılan “RM School” təlim proqramı

Mükafatlandırma

Commerzbank AG-nin təqdim etdiyi ticarətin maliyyələşdirilməsi mükafatı

Rəqəmsal Bankçılıq Liderliyi

Korporativ hesablara uyğunlaşdırılmış **onlayn/mobil bankçılıq** xidmətləri və **rəqəmsal filial** imkanları təklifi

Müştəri Mərkəzli Təşəbbüslər

Nağdsız ödənişlər üçün **müasir POS infrastrukturunun** təmini, vergi və ölkə qanunvericiliyinə dair məlumatlandırıcı tədbirlər, müştərilər arasında daha çox əlaqə və əməkdaşlıqlar

Metal kart

Metal emalı şirkətləri üçün “Metal Kart” kimi təşəbbüslər

Əmtəə fyuçers

Müştərimiz üçün Azərbaycan bank tarixində **ilk əmtəə fyuçers müqaviləsinin** imzalanması


KİÇİK VƏ ORTA SAHİBKARLIQDA 2023-CÜ İLİN NAİLİYYƏTLƏRİ

“Multilink” funksionallığı

Mövcud olan "linklə ödəniş" məhsuluna əlavə bir funksionallıq təqdim olundu. Bunun sayəsində müştərilərin **təkrarlanan ödənişləri kütləvi şəkildə** rahat idarə etmələri üçün tam şərait yaradıldı.

Rəqəmsal biznes kartı

Fərdi sahibkar üçün nəzərdə tutulmuş “Rəqəmsal Biznes” kartı özündə ənənəvi korporativ kartın funksiyaları ilə yanaşı, **bir iş günü ərzində** aktivləşdirimə imkanlarına malik oldu.



Rəqəmsal Biznes

KİÇİK VƏ ORTA SAHİBKARLIQDA STRATEJİ DÖVRÜN NAİLİYYƏTLƏRİ

PAŞA Biznes mobil tətbiqi

Rəqəmsal ödənişlər sahəsində fərdi sahibkarlar və hüquqi şəxslər üçün rəqəmsal ödəniş həllərini birləşdirən qabaqcıl korporativ mobil tətbiq istifadəyə verilib.



“Qarabağ” keşbek əməkhaqqı kartları

Bu kartlar qəhrəmanlıq hekayələrinin rəmzi Qarabağ atları və Xarıbülbül simvolları ilə dizayn olunub. Layihədən əldə olunan gəlir “YAŞAT Fondu”na köçürülüb.

KİÇİK VƏ ORTA SAHİBKARLIQDA STRATEJİ DÖVRÜN NAİLİYYƏTLƏRİ

Dövriyyə vəsaitinin maliyyələşdirilməsi nominasiyası

Rəqəmsal kredit məhsulları Qafqaz və MDB ərazisi üzrə SME Banking Club tərəfindən iki dəfə “**dövriyyə vəsaitinin maliyyələşdirilməsi**” nominasiyasında qalib seçilib.

Machine learning yanaşması

Qərarvermə prosesində ilk dəfə olaraq machine learning (maşın öyrənməsi) yanaşması istifadəyə verilib.

Onlayn Bank

Vergi ödəyəcileri üçün sərəncamlar Onlayn Bank üzərindən icra olunub.

1 gün

“Time-to-yes” 14 gündən 1 günə salınıb

“Sosial tərəfdaş” layihəsi

DSMF ilə birlikdə “Sosial tərəfdaş” layihəsi müştərilərin istifadəsinə verildi. Layihə çərçivəsində Fonddan **pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım** və kompensasiya alan şəxslər PAŞA Bank POS terminalları vasitəsilə alış-veriş edərək endirimlərdən faydalana bilərlər. “Sosial tərəfdaş” layihəsi dövlət və özəl sektor arasında möhkəm tərəfdaşlıq nümunəsidir.

FƏRDİ BANKÇILIQDA 2023-CÜ İLİN NAİLİYYƏTLƏRİ

Miles&Smiles

Bonus millərin status millərə
çevrilməsi servisi təqdim olundu

Mobil tətbiqdə yenilik

Ölkədə ilk dəfə təcili möhürlü
sənədlərin Mobil tətbiqdən sifarişi
və çatdırılması mümkün oldu

OTP ilə imzalanması

Sənədlərin OTP ilə
imzalanması imkanı əldə edildi

40 növ

Bütün HÖP ödənişlərinin Mobil
tətbiqə gətirildi (40 ödəniş növü)

4.9 bal

Mobil əlavənin istifadəçi
tərəfindən qiymətləndirilmə
səviyyəsi 4.9 qalxdı (Apple
store və Google store-da)

IMT

International Money Transfer
(IMT) Azərbaycandan xaricə
pul köçürməsi sistemi
istifadəyə verildi

FƏRDİ BANKÇILIQDA STRATEJİ DÖVRÜN NAİLİYYƏTLƏRİ

01

MİDA ilə əməkdaşlıq
quruldu

02

Nağd kreditlərin verilməsi
müddəti 6 gündən **1 günə** salındı

03

Ölkədə ilk dəfə **SİMA**
rəqəmsal imza ilə nağd
kreditlər rəsmiləşdirildi

04

Miles&Smiles "Türk Hava Yolları"
ilə növbəti **3-illik eksklüziv**
əməkdaşlığı təmin etdi

05

Yeni funksionallığa malik
yeni mobil tətbiq buraxıldı

06

Əməkhaqqı kartlarında **keşbek**
məhsulu istifadəyə verildi

ÖZƏL BANKÇILIQDA 2023-CÜ İLİN NAİLİYYƏTLƏRİ

THE BEST PRIVATE BANKING

“PASHA Private Banking” Global Finance nüfuzlu jurnalı tərəfindən **“The best private banking of Azerbaijan”** mükafatını aldı

Yeni veb sayt

“PASHA Private Banking”in yeni veb sayt istifadəyə verildi

Yeni xidmət

Sərvətin idarə olunması və aktivlərin idarə edilməsi üzrə **konsultasiya komandası** yaradıldı və unikal xidmət müştərilərə təklif olundu

Müştərilər üçün yeni imkanlar

- AZN/USD/GBP/RUB/EUR üçün **bütün istiqamətlərdə** xarici valyuta mübadiləsi tətbiq üzərindən həyata keçirildi
- Cari hesab üzrə hesablar arası **yerli və beynəlxalq**, habelə hesabdan karta hər iki istiqamətdə əməliyyatlar mobil tətbiq üzərindən həyata keçirildi
- **Bütün köçürmə növləri** üçün qəbz paylaşımı və yenidən göndərilməsi aktivləşdirildi

Premium kartlar

Eksklüziv **Heritage və Horizon** premium kartlar hazırlandı

- “PASHA Private Banking”in **ilk metal kartı** hazırlandı
- “PASHA Private Banking”in üstünlükləri kart üzərindən təqdim olundu

BİZNES İNNOVASIYALARI SEQMENTİNDƏ 2023-CÜ İLİN NƏİLİYYƏTLƏRİ

Maliyyə Bələdçisi

Bank sektorunda bir ilk olan “PAŞA Bank”ın yeni xidməti “Maliyyə Bələdçisi” ilə müştərilərin **vergi və mühasibatlıq** işləri avtomatlaşdırıldı.

Tərəfdaşı yoxla

Şirkətin VÖEN vasitəsi ilə tərəfdaşınız barəsində ümumi, vergi, hüquqi və qalib gəldiyi **dövlət tenderləri haqqında** məlumatları əldə etmək mümkündür. Yeni və mövcud tərəfdaşların yoxlanılması əməkdaşlıq risklərini azaldır.

Maliyyə idarəetməsi platforması

Şirkətlərə maliyyə vəsaitləri ilə bağlı **prosesləri optimallaşdırmağa imkan verən**, qrupdakı şirkətlərin bank hesabları üzrə məlumatların real vaxt rejimində görünməsini, vəsaitlər üzrə analitik qrafiklər təmin edən platformadır.

İT, DATA VƏ KİBERTƏHLÜKƏSİZLİK SEQMENTLƏRİNDƏ 2023-CÜ İLİN NƏİLİYYƏTLƏRİ

01

Yeni kart sisteminə miqrasiya uğurla həyata keçirilmiş və bununla Bankın ekvayring müştərilərinə yeni nəsil həllərin təqdim olunması təmin edilmişdir.

02

Bankın əsas və ehtiyat məlumat mərkəzləri PASHA Technology məlumat mərkəzlərinə miqrasiya edilmiş və bununla həm Bakı, həm də regional mərkəzlərin Tier3 beynəlxalq standartlara uyğunluğu təmin edilmişdir.

03

Beynəlxalq standartların (COBIT 2019) tətbiqi üzrə hazırlıq işləri aparıldı, təhlil edilərək əhəmiyyətli proses və istiqamətlər müəyyən edildi.

04

İT idarəetmə funksiyası yaradıldı, funksiyanın fəaliyyət istiqamətləri müəyyən edildi və bu istiqamətlər üzrə işlər icra olundu.

05

Bankda İT/Texnologiyalar istiqaməti üzrə xərclər, resurslar və risklər düzgün qiymətləndirildi, səlahiyyətli tərəflər arasındakı kommunikasiyanın optimal idarəedilməsinə dair layihə reallaşdırıldı.

İT, DATA VƏ KİBERTƏHLÜKƏSİZLİK SEQMENTLƏRİNDƏ STRATEJİ DÖVRÜN NAİLİYYƏTLƏRİ

- **SIMA** (Rəqəmsal həllər platforması) ilə integrasiya həyata keçirildi;
- Müştərilərin mobil tətbiqlərinin monitoring olunması üçün **Sentry aləti** tətbiq olundu;
- XÖHKS ödəniş tapşırıqları üçün **ISO 20022 standartı** tətbiq edildi;
- Özəl bankçılıq müştərilərinə xidmət səviyyəsinin yüksəldilməsi üçün **CRM sistemi** tətbiq edildi.

Kiber risk

2021-ci ildə başlayan **Kiber Risk təşəbbüsü** uğurla tamamlandı, mühüm risklərin vaxtında müəyyən edilməsi üçün stress testlər aparıldı və bir çox kritik ssenari əhatə edildi

Swift GPI

Müştərilərin beynəlxalq ödənişlərinin çevik şəkildə statusunun öyrənilməsi üçün **Swift GPI sistemi** tətbiq edildi;

RİSKLƏRİN İDARƏEDİLMƏSİ, KREDİT NƏZARƏTİ VƏ DİGƏR QEYRİ-MƏHSUL İSTİQAMƏTLƏR

Stress test

Xarici valyutada verilən kreditlər üzrə stress testi modeli hazırlandı

IVS

Əmlakların qiymətləndirilməsi zamanı İVS (International Valuation Standart) və **İFRS 9 / İFRS 13** standartları tətbiq olundu

- Yeni **verifikasiya qaydaları** tətbiq olundu
- Rəqəmsal **KOS kreditləşmə** prosesinə keçid edildi
- Kredit Risk Büdcələşmə Prosesi təkmilləşdirildi, sektorlar üzrə bazardakı **sağlam portfelin dinamikasına** uyğun olaraq risk iştahası müəyyənləşdirildi
- Müştəri səviyyəsində **stress testlərin** tətbiqinə başlanıldı: Sektor riskləri ətraflı qiymətləndirildi və kapital mövqeyinin dayanıqlılığı gücləndirildi.
- Risklərin daha düzgün qiymətləndirilməsi məqsədilə **beynəlxalq standartlar çərçivəsində** və yerli bazara uyğunlaşdırılmış yeni reyting alətlərindən istifadəyə başlanıldı.

İSTEDADLARIN İDARƏEDİLMƏSİ

PAŞA Banklılar

1 150

Əməkdaş sayı
(dekabr '22)



1 262

Əməkdaş sayı
(dekabr '23)



2023 işə qəbul

401

2023 işə
qəbul sayı

42


Yay təcrübəsi
iştirakçı

24

Təcrübəçi işə
qəbul olunub



İşə qəbul mənbəyi



2023

MURAD SÜLEYMANOV

İLLİK MALİYYƏ NƏTİCƏLƏRİ '23



MÜNDƏRİCAT

01

AZƏRBAYCAN İQTİSADİYYATI

02

AZƏRBAYCANDA BANK SEKTORU

03

PAŞA BANKIN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİ




DL

AZƏRBAYCAN İQTİSADİYYATI

AZƏRBAYCAN İQTİSADİYYATI


ÜDM (mln AZN)



- 2023-cü ildə əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artmışdır. ÜDM istehsalının 40,5 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 (13,292.2) manata bərabər olmuşdur.

Mənbə: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi


CARİ ƏMƏLİYYATLAR HESABI (mln USD)



- 2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ini təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır. Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti bir barel üçün 85,9 ABŞ dolları olub. Halbuki 2022-ci ildə bu rəqəm 103,7 ABŞ dollarına bərabər idi. Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft-qaz sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı


SAHİBKARLIQ SUBYEKTLƏRİNİN SAYI



- 2023-ci ildə ölkədə sahibkarlıq subyektlərinin sayı **13,693** ədəd və ya **9%** artaraq **180,965** ədədə çatmışdır. Mikro sahibkarlıq **9%**, kiçik sahibkarlıq **17%**, orta sahibkarlıq **16%** artmış, iri sahibkarlıq isə **5%** azalmışdır.

Mənbə: Azərbaycan Respublikasının Statistika Komitəsi


ƏMTƏƏ BAZARI (mln AZN)



- 2023-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə **4%**, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə **3%**, qeyri-ərzaq malları üzrə **5%** artmışdır

Mənbə: Azərbaycan Respublikasının Statistika Komitəsi


ƏHALİNİN GƏLİRLƏRİ (mln AZN)



- 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə **12.8 faiz** artaraq **78,050.2** milyon manata çatmışdır. Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla **7,686.9** (2022: 6,851.1) manatlıq gəlir düşmüşdür. Mədənçixarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

İNFLYASIYA VƏ UÇOT FAİZ DƏRƏCƏSİ (%)



- 2023-cü il üzrə inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalmışdır. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş vermişdir. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdır. İnflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bank uçot faiz dərəcəsini aşağı endirmişdir.

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı




02

AZƏRBAYCANDA BANK SEKTORU

AZƏRBAYCANDA BANK SEKTORU


mln, AZN



- 31 dekabr 2023-cü il tarixinə fəaliyyət göstərən **23** bankın filiallarının sayı **475**, şöbələrinin sayı 96, ATM-lərin sayı 3,040 olmuşdur. İl sonu bank sektorunda çalışanların sayı 23,569 nəfər təşkil etmişdir



Bank sektorunun maliyyə göstəriciləri




- Kreditlərin depozitlərə nisbəti 2023-ci ilin sonunda 65%, 2022-ci ilin sonunda isə 56% olmuşdur.
- Gecikmədə olan kreditlər 2022-ci ilin sonu ilə müqayisədə 172 mln manat azalaraq 614 mln manat olmuşdur.
- Gecikmədə olan kreditlərin faizi 3.8%-dən 2.6%-ə enmişdir.

AZƏRBAYCANDA BANK SEKTORU

mln, AZN


- Kredit portfelinin valyuta üzrə bölgüsü

↻ 18.8%




- Depozit portfelinin valyuta üzrə bölgüsü

↻ 2.0%



KREDİT PORTFELİNİN STRUKTURU VƏ KEYFİYYƏTİ* mln, AZN


• Kredit portfelinin strukturu və dinamikası



- 2023-ci ildə bankların kredit portfelini 18% və ya 3.5 mlrd. manat artaraq 23.1 mlrd. manata çatmışdır. Portfelin 54%-ni biznes, 30%-ni istehlak, 16%-ni ipoteka kreditləri təşkil edir. Portfelin QİK göstəricisi 2023-ci il ərzində azalma trendli olmuşdur (3,8%-dən 2,6%-ə azalmışdır). Kredit portfelinin artması ilə yanaşı, banklar tərəfindən balansdan silinmələr QİK-ə azaldıcı təsir etmişdir.

*Qeyri-bank kredit təşkilatları xaric

• Kredit portfelinin keyfiyyəti (Qeyri-ışlək kreditlərin (NPL) payı)





03

PAŞA BANKIN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİ

PAŞA BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

YARANMA TARİXİ

2007

2023-cü illik maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı **13.91%**, məcmu kapitalın adekvatlıq əmsalı isə **19.34%** təşkil etmişdir.*

"PAŞA Bank" ölkə üzrə özəl banklar arasında aktivlərinə görə birinci, və cəmi kapitalına görə ikinci yeri tutur.*

Aktivlər*		mln AZN
Kapital Bank		8,660
PAŞA Bank		8,651
Xalq Bank		3,083
Cəmi kapital*		
Kapital Bank		911
PAŞA Bank		837
Xalq Bank		504

"PAŞA Bank"ın illər boyu fəaliyyəti ekspert icması tərəfindən yüksək qiymətləndirilib. 2023-cü ildə "PAŞA Bank"ın kredit reytingi "Standard & Poor's" tərəfindən uzunmüddətli 'BB-' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilib.

S&P



3 filial, 6 şöbə ilə Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərir



1262 Əməkdaş
41.5% Qadın əməkdaş
27.5% Qadın rəhbər

"PAŞA Yatırım Bankası" A.Ş. (Türkiyə törəmə şirkəti), korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir. "PAŞA Yatırım Bankası"nın uzunmüddətli ölkədaxili reytingi "Fitch Ratings" agentliyi tərəfindən 'A-' səviyyəsində təsdiq edilib.




YARANMA TARİXİ

2015

MÜLKİYYƏT PAYI

28.21%

"PASHA Bank Georgia" SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, swap, option) internet bankçılığı və digər məhsullar təklif edir.



YARANMA TARİXİ

2013

MÜLKİYYƏT PAYI


85.06%

*Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına əsasən


BAZAR PAYI*

mln, AZN

• Aktivlər üzrə bazar payı



• Depozit portfeli üzrə bazar payı, mln AZN




*Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına əsasən


BAZAR PAYI*

mln, AZN

- Müştərilərə verilən kreditlər üzrə bazar payı



- Korporativ kreditləşmə üzrə bazar payı, mln AZN**




*Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial hesabatlığına əsasən

AKTİVLƏR HAQQINDA MƏLUMAT

min, AZN


• CƏMİ AKTİVLƏR

↻ 2.2%



• FAİZ QAZANDIRAN AKTİVLƏRİN ÜMUMİ AKTİVLƏRDƏ PAYI

↻ 29.7%



PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

AKTİVLƏRİN BÖLGÜSÜ

min, AZN

	12.2023	12.2023*	12.2022	12.2022*	Dəyişiklik %
• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,940,210	22.5%	3,176,024	37.7%	-38.9%
• Kredit təşkilatlarından alınacaq məbləğlər	1,577,522	18.3%	500,315	5.9%	215.3%
• Törəmə maliyyə aktivləri	8,938	0.1%	9,968	0.1%	-10.3%
• Müştərilərə verilmiş kreditlər (net)	2,842,530	33.0%	2,728,154	32.3%	4.2%
• İnvestisiya qiymətli kağızları	2,007,513	23.3%	1,764,134	20.9%	13.8%
• Kapitala investisiyalar	83,156	1.0%	109,179	1.3%	-23.8%
• Əmlak və avadanlıqlar	10,764	0.1%	12,567	0.0%	-14.3%
• Qeyri-maddi aktivlər	21,626	0.3%	26,482	0.1%	-18.3%
• İstifadə hüququ olan aktivlər	10,369	0.1%	14,991	0.3%	-30.8%
• Digər aktivlər	119,468	1.4%	91,601	0.2%	30.4%
Cəmi aktivlər	8,622,096	100.0%	8,433,415	1.1%	2.2%

* Cəmi aktivlərdəki payı


PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

KREDİT PORTFELİ


min, AZN

PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən


Kredit portfelinin sektorlar üzrə bölgüsü




Müştərilərə verilmiş kreditlərin ümumi aktivlərdə payı




Müştərilərə verilmiş kreditlərin valyuta üzrə bölgüsü



Fond vasitəsi ilə verilən kreditlər



Kredit portfelinin keyfiyyət göstəriciləri




İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI HAQQINDA MƏLUMAT

min, AZN

- AZN ↺ 11,5%
- USD ↺ 23,3%
- EUR ↺ -99,4%


Cəmi qiymətli kağızlar
və gəlirlilik faizi



PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

ÖHDƏLİKLƏR

min, AZN




Müştərilər qarşısında
öhdəliklərin valyuta üzrə
bölgüsü

Banklar və dövlət fondları
qarşısında öhdəliklərin
valyuta üzrə bölgüsü


Müştərilər qarşısında öhdəliklər

-0.5%



Banklar və dövlət fondları
qarşısında öhdəliklər

-0.2%



PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

EFFEKTİVLİK GÖSTƏRİCİLƏRİ

min, AZN

	12.2023	12.2022
MƏNFƏƏT	271,551	85,319

- Xərclərin gəlirə nisbəti33.99%39.14%

	12.2023	12.2022
HƏR İŞÇİYƏ DÜŞƏN MƏNFƏƏT	222,22	77,14

- Xərclərin aktivlərə nisbəti1.94%1.51%


PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

XALİS QEYRİ-FAİZ GƏLİRLƏRİ HAQQINDA MƏLUMAT


min, AZN

• XALİS HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

 **-15,4%**



• XALİS QEYRİ-FAİZ GƏLİRLƏRİNİN BÖLGÜSÜ




PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

ƏMƏLİYYAT XƏRCLƏRİ

min, AZN


ƏMƏLİYYAT XƏRCLƏRİNİN CƏMİ

↻ -29,7%



XƏRCLƏRİN GƏLİRƏ NİSBƏTİ

↻ 13,2%



PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən


ƏMƏLİYYAT XƏRCLƏRİNİN BÖLGÜSÜ

12.2023 12.2022


• İşçilər üzrə cəmi xərclər	(95,605)	(62,096)
• Köhnəlmə və amortizasiya	(17,868)	(18,690)
• Proqram təminatına çəkilən xərclər	(12,056)	(8,483)
• Peşəkar xidmətlər	(9,620)	(5,040)
• Sığorta	(8,741)	(7,696)
• Dəftərxana ləvazimatı	(7,051)	(5,686)
• Reklam	(4,959)	(2,732)
• Rabitə	(2,404)	(2,013)
• Mənfəət vergisi istisna olmaqla vergilər	(1,705)	(1,697)
• Kommunal xərclər	(1,508)	(1,639)
• Təmir və texniki xidmət	(764)	(1,246)
• Xeyriyyə və sponsorluq xərcləri	(725)	(8,020)
• Digər xərclər	(2,102)	(2,294)
• Cəmi	(165,108)	(127,332)
• Dövr sonuna əməkdaş sayı	1,262	1,150

KAPİTAL GÖSTƏRİCİLƏRİ

ADEKVATLILIQ ƏMSALI (%)



KAPİTALIN DİNAMİKASI (mln AZN)



PAŞA Bank Azərbaycanın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən

PAŞA BANK AZƏRBAYCAN

min, AZN

	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Məcmu aktivlər	8,622,096	8,433,415	2.2%
• Müştərilərə verilən kreditlər	2,958,173	2,825,773	4.7%
• Məcmu kapital	812,767	598,999	35.7%
	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Faiz gəlirləri	447,771	312,227	43.4%
• Haqq və komissiyalardan xalis gəlir	33,461	39,562	-15.4%
• Valyuta əməliyyatları üzrə xalis mənfəət/(zərər)	41,359	46,452	-11.0%
• Əməliyyat gəlirləri	484,510	336,228	44.1%
• Qeyri-faiz xərcləri	(157,063)	(173,136)	-9.3%
Xalis mənfəət/(zərər)	271,551	85,319	218.3%
İşçi sayı	1,262	1,150	9.7%

PAŞA BANK GÜRCÜSTAN

min, AZN

	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Məcmu aktivlər	336,778	326,558	3.1%
• Müştərilərə verilən kreditlər	212,621	220,987	-3.8%
• Məcmu kapital	71,008	64,754	-209.7%
	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Faiz gəlirləri	35,140	25,448	38.1%
• Haqq və komissiyalardan xalis gəlir	1,495	604	141.7%
• Valyuta əməliyyatları üzrə xalis mənfəət (zərər)	6,116	5,552	10.2%
• Əməliyyat gəlirləri	42,861	21,731	25.4%
• Qeyri-faiz xərcləri	(15,621)	(20,319)	28.7%
Xalis mənfəət/(zərər)	1,100	(1,331)	182.6%
İşçi sayı	387	354	9.3%

PAŞA BANK TÜRKİYƏ

min, AZN

	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Məcmu aktivlər	602,879	584,244	3.2%
• Müştərilərə verilən kreditlər	324,982	324,448	0.2%
• Məcmu kapital	108,549	93,474	16.1%
	12.2023	12.2022	DƏYİŞİKLİK %
• Faiz gəlirləri	53,431	43,806	22.0%
• Haqq və komissiyalardan xalis gəlir	7,561	5,457	38.6%
• Valyuta əməliyyatları üzrə xalis mənfəət (zərər)	4,242	3,796	11.7%
• Əməliyyat gəlirləri	68,338	32,446	110.6%
• Qeyri-faiz xərcləri	(32,729)	(9,383)	248.8%
• Xalis maliyyə mövqeyi itkisi	(19,838)	(21,076)	-5.9%
Xalis mənfəət/(zərər)	11,728	(11,354)	-
İşçi sayı	54	57	-5.3%

2023

ANAR KƏRİMOV

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ QLOBAL SAZİŞİ



BMT-NIN QLOBAL SAZIŞI

2023-cü ildə "PAŞA Bank" BMT-nin Qlobal Sazişinə üzv olan ilk maliyyə institutlarından biri olub.

Dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsü sayılan BMT-nin Qlobal Sazişi

160 -dan çox

ölkədə yerləşən

25,000 -ə yaxın

şirkəti və qeyri-biznes
tərəfdaşını bir araya gətirir



BMT Qlobal Sazişinin üzvü olaraq, "PAŞA Bank"ın Korporativ Sosial Məsuliyyət konsepsiyası müvafiq **Dayanıqlı İnkişaf Məqsədləri (DİM)** ilə uyğunlaşdırılıb:

BMT DİM 8:

Layiqli əmək və
iqtisadi artım

BMT DİM 9:

Sənaye, innovasiya
və infrastruktur

BMT DİM 13:

İqlim dəyişikliyinə qarşı mübarizə

2023

ZARA İBRAHİMZADƏ

KORPORATİV SOSIAL MƏSULİYYƏT



KORPORATİV SOSIAL MƏSULİYYƏT

“YAŞAT” düşərgəsi

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” 2023-cü ildə “YAŞAT” düşərgəsinin təşkil olunmasına dəstək göstərib.



Ətraf mühitin qorunması

Ötən il ərzində Bank təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərin aktiv iştirakçısı olaraq mükafatlandırılan qurumlardan biri olub.



Özünüməşğulluq layihəsi

2023-cü ildə Bank sosial təşəbbüsləri davam etdirib və həssas əhali qruplarının özünüməş-ğulluğunun təşkilinə dəstək verib.

Azərxalça ilə tərəfdaşlıq

“PAŞA Bank” “Azərxalça” ASC və “AFFFAIR” tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub. Müasir xalça nümunələrinin bir hissəsi Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.

